

*Novruz gəlir yaz gəlir,  
Bir əlində saz gəlir,  
Bir əlində xonçası,  
Açıb gülün qönçəsi,  
Bülbülə avaz gəlir,  
Novruz gəlir yaz gəlir.*

Sabah Dənizkənarı Milli Parkda Novruzun gəlişi ilə bağlı bir vur çatlasın olacaq ki, gəl görəsən. Mədəniyyət ocaqlarımızın yazın gəlişinə hazırlıqlarını görmək üçün biz də Milli Parka üz tutduq. İçərişəhər metro stansiyasından çıxmışdıq ki, musiqinin səsi bizi birbaşa şənliyin keçirildiyi məkana - Qız qalasına apardı.

Novruz bayramı münasibətlə Bakı şəhərində böyük bayram şənliklərinin hazırlıqları gedir. Burada nələr yoxdur, nələr. Novruz atributları, stendlər, idmançılar, musiqçilər, rəqqaslar, cəngavərlər, aktrissalar, rejissorlar - incəsənət dedikdə gözlə görülən, nəzərdə tutulan bütün sahələr bu məkanda cəmlənib.

Uzun illərdir ki, bulvar ərazisində Novruz bayramı dövlət səviyyəsində böyük təntənə ilə keçirilir. Bu il də İçərişəhərdə Qız qalasının qarşısında başlayan konsert proqramları saat qülləsinin yanına qədər olan ərazini əhatə edir. Bayramın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyidir. Reportaj hazırladığımız vaxt ərzində nazirliyin nümayəndələrinin də məşqlərdə iştirak etməsinin, gedişatə nəzarət edilməsinin şahidi olduq.



Hazırlıq işlərində müxtəlif qurumlar iştirak edir. Şənliyin, hər ilki kimi, baş rejissoru olan xalq artisti Cənnət Səlimova "Şənlik başlasın" deyə komanda vermişdi ki, Qız qalasının ətrafındakı qalada cəngavərlərlə birgə dayanan Qədə Qorqud - xalq artisti Nuraiddin Mehdixanlının səsi eşidilir. Dədə Qorqud xalqımıza xeyir-dua verdikdən sonra Bahar qızı xalqımızı salamlayır. Qız qalası ətrafından başlayan şənlik rəqsle, yallı ilə əvəzlənir. Dənizkənarı bulvar ərazisində musiqi səsləri sanki bir bir-birləri ilə yarışır. İnsanın qanı qaynamağa başlayır. Novruzun millilik ətri hər yana yayılır.

Novruz Kosa və Keçəlsiz təsəvvür etmək mümkündür. Bu Novruzda teatrımızın istedadlı gəncləri keçəl və kosa obrazları ilə maraqlı çıxış hazırlayıblar.

Bundan əlavə, Milli Parkda təşkil olunan Novruz salamlama mərasimində qaravəllilərdə və xalq dastanlarında olan qəhrəmanlar, nağıl obrazları bir araya gələrək şən dialoqlar təqdim edəcəklər. Teatrın aktyorları, rəqs kollektivləri, mahnı və xalq çalğı alətləri kollektivləri, rəqs qrupları, Bakı Xoreografiya Akademiyasının tələbələri, Dövlət Uşaq Filarmoniyasının üzvləri, Bakı Uşaq Teatrı və rayonlardan gələn ayrı-ayrı bədii özəfəliyyət kollektivləri də tədbirə böyük həvəslə hazırlaşırlar.

Bulvarın geniş meydanında, Kukla Teatrının yanında bölgələrimizi əhatə edən milli mətbəx nümunələri, rayonların kənd təsərrüfatı məhsulları, bayram adət-ənənələrinin nümayişi üçün stendlər quraşdırılıb. Xalq təbii sənət nümunələrinin sergisi üçün də məkanlar seçilib. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınan xalqlarımızın geniş təqdimatı nəzərdə tutulub. Mərasimdə çıxış edəcək



## Hər kəsin bayramı

### Milli Parkda keçiriləcək Novruz şənliyinə hazırlıqlar öz rəngarəngliyi ilə seçilir

**Xəyalə RƏİS**

muğam ifaçıları və aşığılar, nağaraçılar, saz ifaçıları, həmçinin digər musiqi qrupları da məşq prosesində iştirak edirdi.

Saat 12:30-u göstərdi ki, rejissor asistenti Nicat Kazımov yarım saatlıq fasilə elan etdi. Biz də fasilə zamanından istifadə edərək şənliyin əsas iştirakçılarına yaxınlaşdıq.

Nuraiddin Mehdixanlı bizi görək, "Kaspi" qəzetinin daimi oxucusu olduğunu söylədi və oxucularımızın təmsalında xalqımızın bayramını təbrik etdi: "Artıq beşinci ildir ki, Novruz bayramında Dədə Qorqud obrazını canlandırıram. Dədə Qorqud kimi xalqımızı ilk olaraq salamladığım üçün çox şadam. Yaratdığım obrazla dövlət başçımızı və meydana yığışları bayram münasibəti ilə təbrik edirəm. Bundan gözəl nə ola bilər?"

Cənnət Səlimova isə hər zamankı amp-luasında bizi qarşılayıb, artıq 20 ildir ki, Novruzun gəlişi münasibəti ilə Milli Parkda keçirilən şənliyə rejissorluq etdiyini dedi: "Uzun müddətdir ki, bayram ərəfəsində Milli Parkda Novruzun gəlişini aktyor və aktrissalarla birgə qeyd edirik. Bu Novruzda tamaşaçılar İçərişəhərdə gözəl bayram şənliyi görəcəklər. Novruz Azərbaycanın ən gözəl bayramlarındandır. Burada incəsənət deyəndə nə nəzərdə tutulursa, hamısı olacaq. Bu bayramda bütün teatr kollektivləri bir araya toplaşib. Onları idarə etmək heç də çətin deyil. Bu işdə mən tək deyiləm, köməkçilərim və rejissor asistentlərim var. 20 ildir ki, Novruz şənliklərində rejissorluq edirəm. Mən bu işdən zövq alıram. Novruz özü ilə yaz havası gətirir. Gö-



zəl komanda ilə Bakımızın bulvarında işləməkdən gözəl nə ola bilər? İşlə bərabər, həm də əylənirəm. Teatr tamam başqa bir aləmdir. Novruz şənliyi kütləvi tamaşaçı üçün nəzərdə tutulub. Onun özünün ciddi qanunları var".

Rejissor deyir ki, Novruz personajlarının seçilməsində nazirliyin nümayəndələri ilə bərabər o da iştirak edib: "Novruz personajlarımızın hamısı istedadlı insanlardır. Biz bu işdə daha çox gənclərə müraciət etmişik".

Bakı Uşaq Teatrının bu ilki Bahar qızı Türkan Şahmarlı da kollektivi ilə bərabər, Novruz şənliyinin iştirakçılarından idi. O, deyir ki, martın 7-dən məşqlərə başlayıblar. İlk əvvəl havalər soyuq olduğundan bir qədər çətinlik çəkib-

lər: "Şükürlər olsun ki, indi hər şey qaydasındadır. Mən də yaranan fürsətdən istifadə edib, Novruz bayramı münasibəti ilə xalqımızı təbrik edirəm. Həmişə birlikdə olaq, öz milli dəyərlərimizi qoruyaq. Biz sevrək burada çıxış edirik. Çünki Novruz bizim milli bayramımızdır".

Biz də bayram münasibəti ilə xalqımızı təbrik edir, millətimizə əmin-amanlıq, hər kəsə bol ruzi arzulayırıq.

